

Azərbaycan Respublikasının  
Gənclər Fondunun Müşahidə  
Şurasının 24 avqust 2018-ci il  
tarixli Q-02 nömrəli Qərarı ilə  
təsdiq edilmişdir.

**AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR FONDUNUN QRANT  
MALİYYƏLƏŞDİRİLMƏSİ ÜZRƏ MÜSABİQƏLƏRİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN  
GƏNCLƏRİN VƏ AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT QEYDİYYATINA  
ALINMIŞ GƏNCLƏR TƏŞKİLATLARININ QEYDİYYATA ALINMASINA DAİR**

**TƏLİMAT**

Bu Təlimat Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) təqdim etdiyi imkanlardan faydalanmaq üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının və “Gənclər evi” sosial xidmət müəssisələrinin və gənclərin Fondun rəsmi internet saytında ([www.youthfoundation.az](http://www.youthfoundation.az) və [www.ayf.az](http://www.ayf.az)) qeydiyyata alınmasına kömək etmək məqsədilə hazırlanmışdır.

- I. BÖLMƏ. Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet saytında Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının və “Gənclər evi” sosial xidmət müəssisələrinin qeydiyyata alınmasına dair**
- 1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış Gənclər təşkilatlarının qeydiyyatı**

Aşağıda qeyd edilən meyarlara cavab verən gənclər təşkilatları Fondun rəsmi internet saytıdan qeydiyyatdan keçə bilirlər:

- İctimai birlik olaraq dövlət qeydiyyatına alınmalıdır;
- Nizamnamə məqsədlərində gənclərlə bağlı müddəalar olmalıdır;
- Qeydiyyatda olduğu şəhər/rayonda davamlı fəaliyyəti mövcud olmalıdır;
- Cəmiyyətə açıq olmalı və internet şəbəkəsində daima yenilənən veb-sayta və sosial şəbəkələrdə hesablara malik olmalıdır;

Fondun rəsmi internet saytıdan qeydiyyatdan keçərək daimi “Qeydiyyat kodu” və “Şifrə” alınması proseduru aşağıdakı kimidir:

- Fondun rəsmi internet səhifəsinin “Elektron Xidmətlər” bölməsindən “Qeydiyyat” bölməsinə daxil olunur;
- “Qeydiyyat” bölməsindən “Gənclər təşkilatı” hissəsi seçilir;
- Açılan pəncərədə gənclər təşkilatları haqqında tələb olunan bloklara ayrılmış bütün məlumatlar aşağıda qeyd edilən ardıcılıqla müvafiq qaydada doldurulur.

### **1.1 Təşkilat haqqında ümumi məlumat**

Bu blokda təşkilatın adı, təsis olunduğu və dövlət qeydiyyatına alındığı tarixi, VÖEN nömrəsi, təşkilatın dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin nömrəsi, hüquqi ünvanı, təşkilatın növü (yerli, regional, respublika və beynəlxalq), davamlı olaraq fəaliyyət göstərdiyi şəhər/rayon, strukturunun təsviri, təşkilatın fəaliyyət predmeti və məqsədi, fəaliyyət istiqamətləri, təsisçiləri, icra orqanlarının tərkibi, təşkilatın nəzarət-təftiş komissiyasının üzvləri, üzvlərinin sayı, il ərzində həyata keçirdiyi fəaliyyətlərdə əhatə etdiyi gənclərin sayı, regional nümayəndəlik və filialları, sədr və əlaqələndirici şəxs haqqında ümumi məlumat və təşkilatın əlaqə vasitələri (telefon, e-mail, faks, veb sayt ünvanı, sosial şəbəkə ünvanları) haqqında suallar cavablandırılır.

### **1.2 Təşkilatın texniki və insan resursları haqqında məlumat**

Bu blokda təşkilatın ofis və texniki imkanları, təşkilatda daimi, layihələr müddətində və könüllü olaraq fəaliyyət göstərən işçi heyəti haqqında ətraflı olaraq bütün məlumatlar əlavə olunur.

### **1.3 Təşkilatın tərəfdaşları və üzv olduğu qurumlar haqqında məlumat**

Bu blokda təşkilatın beynəlxalq və yerli təşkilatlara üzv olduğu il, üzvlük statusu, həmin təşkilatların adları əlavə olunur.

### **1.4 Əlavə sənədlər**

Qeydiyyatın yekun mərhələsində aşağıdakı sənədlərin skan olunmuş surətləri sisteme yüklənir:

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestrindən çıxarış;
- Gənclər təşkilatının dövlət qeydiyyatına alınması barədə şəhadətnamə;
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış Nizamnamə.

Qeydiyyat zamanı bütün suallara müvafiq qaydada və düzgün cavab verilməlidir. Natamam və ya qeyri-düzgün məlumat təqdim edən gənclər təşkilatları qeydiyyata alınmayacaq. “Qeydiyyat” bölməsindəki bütün suallara müvafiq qaydada cavab verdikdən sonra “Göndər” düyməsi sıxılır. Əgər cavab verilməmiş heç bir sual

qalmamışdırsa, müraciət Fonda göndərilmiş olacaq və gənclər təşkilatının e-poçtuna və qeyd olunmuş mobil nömrəyə SMS xidməti vasitəsi ilə qeydiyyat üçün müraciətin Fonda daxil olması ilə bağlı bildiriş göndəriləcək.

Müraciət Fonda göndərildikdən sonra, 7 (yeddi) iş günü ərzində e-poçt vasitəsi ilə gənclər təşkilatına cavab verilir. Fond tərəfindən qeydiyyatla bağlı təsdiq və ya imtina haqqında gənclər təşkilatı e-poçt və SMS xidməti vasitəsi ilə məlumatlandırılır. Qeydiyyat Fond tərəfindən təsdiq olunduğu halda gənclər təşkilatına daimi “Qeydiyyat kodu” və “Şifrə” təqdim olunur. Təhlükəsizlik məqsədləri üçün Fond tərəfindən təqdim olunan “Şifrə” gənclər təşkilatı tərəfindən istənilən simvol və rəqəmlərə dəyişdirilə bilər.

Təşkilatın qeydiyyatı həyata keçdikdən sonra, ehtiyac olduğu təqdirdə “Qeydiyyat kodu” və “Şifrə” ilə daxil olaraq, Fondun rəsmi internet sahifəsinin “Elektron Xidmətlər” bölməsində “İstifadəçinin Profili” alt-bölməsində dəyişikliklər edilə bilər.

## **2. “Gənclər evi” sosial xidmət müəssisələrinin qeydiyyatı**

Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan “Gənclər evi” sosial xidmət müəssisələri (bundan sonra – Gənclər evi) Fondun rəsmi internet saytıdan qeydiyyatdan keçə bilərlər.

Fondun rəsmi internet saytıdan qeydiyyatdan keçərək daimi “Qeydiyyat kodu” və “Şifrə” alınması proseduru aşağıdakı kimidir:

- Fondun rəsmi internet sahifəsinin “Elektron Xidmətlər” bölməsindən “Qeydiyyat” bölməsinə daxil olunur;
- “Qeydiyyat” bölməsindən “Gənclər evi” hissəsi seçilir;
- Açılan pəncərədə gənclər evləri haqqında tələb olunan bloklara ayrılmış bütün məlumatlar aşağıda qeyd edilən ardıcılıqla müvafiq qaydada doldurulur.

### **2.1 Gənclər evi haqqında ümumi məlumat**

Bu blokda gənclər evinin adı, dövlət qeydiyyatına alınma tarixi, Gənclər evinin qeydiyyata alınmasının hüquqi əsaslar, VÖEN nömrəsi, dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin nömrəsi, hüquqi ünvanı, təşkilati-hüquqi forması, Gənclər evinin istifadəyə verildiyi tarix, davamlı olaraq fəaliyyət göstərdiyi şəhər/rayon, strukturunun təsviri, fəaliyyət predmeti və məqsədi, fəaliyyət istiqaməti, Gənclər evində fəaliyyət göstərən dərnək və klublar, Gənclər evinin üzvlük sistemi, üzvlərinin sayı, gənclər evinin rəhbəri və əlaqələndirici şəxsi haqqında ümumi məlumat, gənclər evinin əlaqə vasitələri (telefon, e-mail, faks, veb sayt ünvanı, sosial şəbəkə ünvanları) və iş qrafiki haqqında suallar xüsusi ardıcılıqla xanalara əlavə olunur.

### **2.2 Gənclər evinin texniki və insan resursları haqqında məlumat**

Bu blokda Gənclər evinin ofis və texniki imkanları, Gənclər evində ştatda və ştatdankənar və könüllü olaraq fəaliyyət göstərən işçi heyəti haqqında ətraflı olaraq bütün məlumatlar əlavə olunur.

### **2.3 Əlavə sənədlər**

Qeydiyyatın yekun mərhələsində aşağıdakı sənədlərin skan olunmuş surətləri sistemə yüklənir:

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestrindən çıxarış;
- Gənclər evinin dövlət qeydiyyatına alınması barədə şəhadətnamə;
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış Nizamnamə.

Qeydiyyat zamanı bütün suallara müvafiq qaydada və düzgün cavab verilməlidir. Natamam və ya qeyri-düzgün məlumat təqdim edən Gənclər evləri qeydiyyata alınmayacaq. “Qeydiyyat” bölməsindəki bütün suallara müvafiq qaydada cavab verdikdən sonra “Göndər” düyməsi sıxılır. Əgər cavab verilməmiş heç bir sual qalmamışdırsa, müraciət Fonda göndərilmiş olacaq və Gənclər evinin e-poçtuna və qeyd olunmuş mobil nömrəyə SMS xidməti vasitəsi ilə qeydiyyat üçün müraciətin Fonda daxil olması ilə bağlı bildiriş göndəriləcək.

Müraciət Fonda göndərildikdən sonra, 7 (yeddi) iş günü ərzində e-poçt vasitəsi ilə Gənclər evinə cavab verilir. Fond tərəfindən qeydiyyatla bağlı təsdiq və ya imtina haqqında Gənclər evi e-poçt və SMS xidməti vasitəsi ilə məlumatlandırılır. Qeydiyyat Fond tərəfindən təsdiq olunduğu halda Gənclər evinə daimi “Qeydiyyat kodu” və “Şifrə” təqdim olunur. Təhlükəsizlik məqsədləri üçün Fond tərəfindən təqdim olunan “Şifrə” Gənclər evi tərəfindən istənilən simvol və rəqəmlərə dəyişdirilə bilər.

Gənclər evinin qeydiyyatı həyata keçdikdən sonra, ehtiyac olduğu təqdirdə “Qeydiyyat kodu” və “Şifrə” ilə daxil olaraq, Fondun rəsmi internet sahifəsinin “Elektron Xidmətlər” bölməsində “İstifadəçinin Profili” alt-bölməsində dəyişikliklər edilə bilər.

## **II. Bölmə Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet saytında gənclərin qeydiyyatına alınmasına dair**

Layihə təkliflərinin təqdim olunması üçün Fondun rəsmi internet səhifəsində ([www.youthfoundation.az](http://www.youthfoundation.az)) qeydiyyatdan keçməlisiniz. Bunun üçün səhifənin “Qeydiyyat” bölməsinə daxil olub, oradakı suallara müvafiq qaydada cavab verməli və qarşısındakı xanalarda qeydlər aparmalısınız.

Daha sonra müvafiq bölmənin sonundakı “Əlavələr” xanasına aşağıdakı sənədlərin skan olunmuş surətlərini daxil etməlisiniz:

- şəxsiyyət vəsiqəsi;
- ümumvətəndaş pasportu (əgər varsa);
- diplom və ya attestat (əgər varsa);
- VÖEN (əgər varsa).

“Qeydiyyat” bölməsindəki bütün suallara müvafiq qaydada cavab verdikdən sonra, “Göndər” düyməsini basmalısınız. Əgər cavab verilməmiş heç bir sual qalmamışdırsa, müraciətiniz Fonda göndərilmiş olacaqdır. Bu zaman Siz aşağıdakı mesajı alacaqsınız: “Sizin qeydiyyat formanız Fonda göndərildi. Təşəkkür edirik!”

**Qeyd: Qeydiyyat zamanı bütün suallara müvafiq qaydada və düzgün cavab verilməlidir. Əks təqdirdə Siz qeydiyyata alınmayacaqsınız.**

Müraciətiniz Fonda göndərildikdən sonra, 7 (yeddi) iş günü ərzində elektron poçt vasitəsi ilə cavab veriləcəkdir. Bundan sonra Sizə daimi “Qeydiyyat kodu” və “Şifrə” təqdim olunacaqdır. Təhlükəsizlik üçün Fond tərəfindən təqdim olunan “Şifrə”ni istədiyiniz simvol və rəqəmlərə dəyişdirə bilərsiniz.

Qeydiyyatdan keçdikdən sonra, ehtiyac olduğu təqdirdə “Qeydiyyat kodu” və “Şifrə” ilə daxil olaraq, “Qeydiyyat” bölməsində dəyişikliklər edə bilərsiniz.

Qeydiyyata alındıqdan sonra, gənclər “C” kateqoriyası üzrə müraciətlərini göndərə bilərlər.

Qeydiyyat məsələsində çətinlik yarandıqı halda, [office@youthfoundation.az](mailto:office@youthfoundation.az) elektron poçtuna müraciət edə bilərsiniz.